



çox sevinir. Səhralıqda üzərində azuqəsi olan dəvəsini bir kənara buraxıb istirahət edən bir adam təsəvvür et! Yuxudan ayılınca dəvəsinin itdiyini gören adam təlaşlı halda dəvəsini axtarmağa başlayar, ancaq əbəs... Uzun zaman axtarandan sonra aclıq və susuzluqdan bitab düşər. Yaşamaqdan ümidini kəsərək özü-özünə “heç olmasa əvvəlki yerimə qayıdım orada yatıb ölümü gözləyəyəm” deyər və ardından ölmək üçün başını yerə qoyub yataraq ölümü gözləməyə başlayar. Bir müddət yatdıqdan sonra anidən oyanar və itirdiyi dəvəsini azuqəsi ilə birlikdə başının üstündə görər və yaşadığı sevincin misli bərabəri olmaz. Yaxşı bilmək lazımdır ki, Allah bəndəsinin tövbə edib Ona yönəlməsinə bu adamın dəvəsini tapmasından daha çox sevinər.

Tövbənin üç mərhələdə tamamlandığı qeyd olunur:

\* Gördüyü işin pis əməl olduğuna qənaət gətirib peşman olmaq

\* Yenidən günah işləməyə bir daha təşəbüs göstərməmək.

\* İşlədiyi günahın səbəb olduğu zülüm və ya haqsızlığı ortadan qaldırmaq üçün bir yaxşılıq etməyə cəhd etmək.

Bu üç ölçüyə riayət edilərək edilən tövbə Allah qatında məqbul hesab edilər inşallah. Bəşər övladı nəfsinin də gücü və təlqini ilə günah işləməyə təmayül göstərən xüsusiyyətlərə malikdir. Ancaq təqva ipinə möhkəm sarılan insan əlbəttə qurtuluşa nail olacaqdır...

Allah Təala cümlə möminlərin günahlarını əfv, tövbələrini qəbul etsin...